



NİZAMI KOLANILI

DƏFN OLUNAN NİŞAN ÜZÜKLƏRİ

Hekayə

Azərbaycanın dilbər guşələrinin birində anadan olmuşam. Uşaqlıq illərimi də öz kəndimizdə keçmiş, elə bu kənddə də böyüüb boy-a-başa çatmışam. Atam kənd məktəbinin direktoru, anam isə sinif müəlliməsi idi. Mən də digər uşaqlar kimi yeddi yaşına çatanda birinci sinifdə oxumağa başladım. Orta məktəbdə oxuyarkən biliyimlə başqa uşaqlardan fərqlənirdim.

Atam da, anam da müəllim olduğundan onların köməyindən yetərincə bəhrələnirdim, ona görə də sinifdə əlaçı idim. Beləcə, günlər bir-birini əvəz edir, biz də yavaş-yavaş böyüyür və gənclik illərinə qədəm qoyurduq. Bir gün məktəbdən çıxıb evə gəlirdim. Birdən qarşımı qonşunun qızı çıxdı. Fikirli olduğumdan, özüm də bilmədim heç hardan gəlib qarşımı çıxdı.

Dayanıb bir xeyli ona baxdım, gözlərimə inanmadım. Belə bir gözəlliyi indiyə qədər heç yerdə görməmişdim. Yanaqları qıpqrırmızı idi, gözləri elə bil yol çəkirdi. Düz gözümüzün içində baxındı. Özümü itirdim:

-Sənə nə lazımdır? - deyə soruştum.

O, duruxdu, nə deyəcəyini bilmirdi. Bir azdan:

-Ədəbiyyat kitabını ver, oxuyum, sabah qayıtarram. - deyib əlini uzatdı.

Gözlərim əllərinə sataşdı. Əlləri titrəyirdi. Tez çantani açıb kitabı ona verdim. Kitabı alıb, "sağol" dedi və uzaqlaşdı.

Yerimdə donub qalmışdım, tərpənə bilmirdim. Elə bil məni cərəyan vurmaşdı. Bir anlığa özümə gəldim və yavaş-yavaş evə yolladım. Çantanı evə qoyub həyətə düşdüm, ağacların altında oturub özümdə olan dəyişikliyi hiss etdim. Gülerək əlimi-əlimə vurdum:

-Hə, deməli mən də qız sevərmişəm... - astadan dilləndim.

Bu an anamın səsi gəldi:

-Bala, dərsdən gəlmisən, gəl yeməyini ye.

Durub evə keçdim.

-Bala, niyə belə bikefsən, bəlkə xəstələnmisən? - Anam bunu deyib yeməyi stolun üstünə qoydu.

Bir də soruştı:

-Bala, bəlkə xəstələnmisən?

Diqqətlə anamın üzünə baxdım:

-Bəli, ana, xəstələnmişəm! - deyib, güldüm.

Yeməyi necə yediymi bilmədim. Fikrim başqa yerlərdə idi. Sabahın tez açılmasını istəyirdim. Onunla görüşmək arzusu xəyalında canlanırdı.

Durub tez küçəyə çıxdım və tez-tələsik onların evinə sarı qaçdım. Ancaq orda heç kimi görə bilmədim və kor-peşman evə qayıtdım. Kitablarımı götürüb öz otağıma keçdim, divanın üstündə uzanıb fikrə daldım. Xəyallar qoynunda necə yuxuya getdiyim-dən xəbərim olmadı.

Səhər tezdən tələm-tələsik yeməyimi yeyib məktəbə yollandım. Ancaq heç bir dərsi hazırlamamış-

dım. İkinci mərtəbəyə qalxıb sinfə daxil oldum. Sə-birsizliklə tənəffüsün nə vaxt olacağını gözləyirdim. Yaxşı ki, müəllim məndən dərsi soruşmadı. Zəng vuruldu. Dəhlizə çıxdım, hər yerdə gözlərim onu axtarırırdı. Bu an o, sinifdən çıxbı, əlində kitab mənə ya-xınlaşdı. Salam verib, kitabı mənə uzatdı və nazik səslə:

-Arasında kağız var, onu götürərsən... - deyib uzaqlaşdı.

Tez sinfə qayıtdım. Yerimdə oturub, kitabın arasındakı vərəqi götürüb açdım. İki kəlmə söz yazılmışdı: "Səni sevirəm". Tez vərəqi qatlayıb cibimə qoydum. Hiss elədim ki, məni tər basır.

O gündən bir-birimizi sevməyə başladıq və beləcə sevgi macəramız başladı. Hər gün bir-birimizi görməsək, çox darıxırdıq.

Aylar, illər keçdi, orta məktəbi bitirdik. Fikrimdə ciddi idim. Mən onunla evlənmək qərarına gəlmişdim. Ailəmiz də biliirdi ki, biz bir-birimizi sevirik və ailə qurmaq istəyirik. Hətta gedib nişan üzüyünü də almışdım. Bir gün onunla görüşəndə gördüm ki, çox kefsizdi. Səbəbini soruştum. Üzünü mənə çevirib:

-Samir, biz evlənə bilmərik. - deyib ağladı.

-Axı niyə? Bilirsən ki, biz artıq hazırlıq işlərinə başlamışıq. Sən də deyirssən ki, bizə evlənmək olmaz. Nədən axı, nədən?

-Olmaz, olmaz! - deyib, ağlaya-ağlaya evlərinə sarı qaçırdı.

Donub yerimdə qalmışdım. Nə edəcəyimi bilmirdim. Dözmədim, birbaşa evlərinə gəlib, darvazanı döydüm. Darvazanı anası açdı. Məni çox hırslı və təlaşlı görüb içəri dəvət etdi. İçəri keçdim. Həyətdəki stolda mənə yer göstərdi. Oturdum. Nazılə xala da keçib mənimlə üz-üzə oturdu. Qısa sükutdan sonra:

-Samir, oğlum, sən bu qızla evlənə bilməzsən. - dedi.

Dözmədim:

-Axı niyə? - deyib qışqırdım.

Səsimə o da pəncərənin qarşısına çıxdı. Ağlayırdı. Özümdən asılı olmayıaraq yenə qışqırdım.

-Sakit ol! - deyə Nazılə xala məni sakitləşdirməyə çalışdı. - Oğlum, bu bir sirdi. Ancaq məcburam ki, bu sırrı sənə açım. Siz evlənə bilməzsəniz, Sevda sə-nin bacındır... - deyib başını aşağı saldı.

Elo bil bütün dünya başına firlandı. Handan-hana özümə gəldim:

-Necə yəni sənin bacındır?

-Bəli, sənin bacındır. O vaxtlar mən məktəbdə xadimə işləyirdim. Atanla bir-birimizi sevirdik. Bu qız da o sevginin bəhrəsidir.

Artıq qulaqlarım heç nə eşitmirdi. Durub qapıdan

necə çıxdığımı xatırlamıram. Evə gəlib, öz otağıma çəkildim və belə qərara gəldim ki, kəndi tərk edim. Atamı, anamı razı saldım ki, Bakıya oxumağa gedirəm. Günü sabah yola düşürəm.

Onlar bir ağızdan:

-Ay bala, bəs sən evlənmirsən? Bəs qız necə ola-caq? - dedilər.

-Mən onunla razılaşmışam, gedirəm oxumağa... - deyib həyətə çıxdım.

Belə qərara gəldim ki, axırıncı dəfə onunla görü-şüm. Otağa qayıtdım, ona aldığım üzüyü götürüb ev-dən çıxdım. Onlara getdim. Qapını Sevda açdı.

-Səninlə vidalaşmağa gəlmışəm. Sabah bu kənd-dən birdəfəlik gedirəm. Bəlkə bir-birimizi bir də görmədik. - deyib əlimdəki üzüyü ona sarı uzatdım:

-Xahiş edirəm, bu üzüyü qəbul et. Bunu sənin adına almışam. - Üzüyü Sevdanın ovcuna qoydum və əlini bərk sıxdım.

Bu mənim həyatda aldığım ən böyük zərbə idi. "Əlvida" deyib geri döndüm, getmək istəyəndə, ar-xadan:

-Dayan, - dedi. - Samir, əgər mən ailə qursam, elə yerə gedəcəm ki, bir də biz üz-üzə gəlməyək, - əla-və edib, uzaqlaşdı.

Evə gəldim. Mənə cəhənnəmi xatırladan bu doğ-ma kənddən tez çıxbı getmək istəyirdim. Səhər tez-dən durub Bakıya yola düşdüm. Rayon mərkəzini keçəndə özümü qanadı qırılmış quş kimi hiss edir-dim. Mənim həyatım alt-üst olmuşdu.

Bakıya necə gəldiyimi bilmədim. Yaxın qohu-mumgildə məskunlaşdım. Həmin il ali məktəbə da-xil oldum. İnstitutda oxuduğum illərdə eşitdim ki, o, başqa respublikanın vətəndaşına ərə gedib.

Aylar, illər keçdi, ali məktəbi bitirib, Bakıda işə düzəldim. Bir gün dostumun toyundan gəlirdim, bir az da spirtli içki qəbul etmişdim. Başımı aşağı salıb gedirdim. Fikrim, xəyalım təmiz qarışmışdı. Birdən qarşımıda bir qadın dayandı. Baxıb gördüm ki Sevda-dir. Gözlərimə inanmadım.

-Sevda, bu sənsən? - dedim.

-Bəli, mənəm.

Hal-əhval tutduq. Bakıda nə etdiyini soruştum.

-Xalamgildə qalrıq, - dedi.

Ünvanı aldım və ayrıldıq. Səhərisi xalasgilə getdim. Məni çox mehriban qarşılıdlar. Yoldaşı ilə tanış oldum.

Onların iki övladları var idi. Biri qız, biri oğlan. Onu da öyrəndim ki, oğlunun adına mənim adımı qo-yub. Ordan-burdan danişdık. Artıq gec idi, getmək istəyimi bildirdim. Ayağa qalxdım, Sevda məni qapıya qədər yola saldı. Vidalaşanda:

-Samir, bilirsən, o vaxt anam bizi aldadıb, bizə yalan danışıb. Bizim heç bir qohumluq bağıımız yoxdur, - dedi.

Quruyub qaldım:

-Niyə bizi aldadıb ki, anan, axı bu onun nəyinə lazımdır?

-O vaxtlar mənim anamlı sənin atan həqiqətən də bir-birini sevirmişlər. Sonradan atan fikrini dəyişir, onunla evlənmir. Anam da atandan qisas almaq üçün bu yalanı uydurur.

Bu, mənə maraqlı gəldi, həm də təəccübüllü.

-Mən bunu öyrənərəm, - deyib ayrılmak istədim.

-Dayan, sənə bir sözüm də var. Bizim bir-birimiz sevdiyimizi yoldaşım bilir. Ona görə də bir də görüşməyək, - deyib qapını örtdü.

Elə bil, bütün dünya başıma firlandı. Səhər rayona getməyi qərara aldım və tezdən yola düşdüm. Gəlib kəndə çatdım. Atam, anam mənə "xoş gəldin" dedilər. Vaxt itirmədən atamı sorğu-suala tutdum.

-Ata, de görüm Sevda mənim bacımdırmı? Onun anası ilə nə əlaqən olub? Anası o vaxt mənə demişdi ki, guya biz Sevda ilə bacı-qardaşq. Mənim baş götürüb Bakıya getməyimin də səbəbi bu idi.

Atam andaman etdi ki, bu yalandı və belə bir şey olmayıb.

Səhər Bakıya qayıtdım və Sevda ilə görüşmək istədim. Bir neçə gündən sonra xalasigilə getdim. Qapını döydüm, xalası açdı. Sevdanı soruşdum.

-Getdilər, - dedi.

-Hara?

-Ukraynaya.

Kor-peşman geri qayıtdım. Onların getməyinin günahkarı sanki mən idim. Aylar, illər keçirdi. Hələ də özümü günahkar sayırdım Sevdagilin Azərbaycandan getməyində.

Məzuniyyət götürüb Ukraynaya getməyi qərara aldım. Yola düşdüm, yaşadıqları şəhərdə azərbaycanlıların vasitəsilə onları tapdım. Yoldaşı məni evə dəvət etdi, yaxşı süfrə açdı. Yedik, içdik və gecəni onlarda qaldım. Səhər Sevda ilə söhbət edəndə məndən soruşdu:

-Nə üçün bura gəlmisən?

-Köçün gəlin Bakıya, - dedim. - Bir də mən sənin qarşına çıxmayacam.

Sevda dizini yerə qoyub iki əlini göyə qaldırdı:

-Ana, bu dünyada Samirlə məni cəhənnəm odunda yandırdın. Bizim həyatımızı bir yalanla məhv etdin. Allah sənin cəzani versin, - deyib hönkürtü ilə ağladı.

Dünya başıma firlandı. Özümü Sevdanın qarşısın-

da günahkar hiss etdim. Sanki, bu yalanları mən uydurmuşdum.

-Sevda, məni bağışla, - deyib evdən çıxdım.

Həmin gün Bakıya qayıtdım. Sonradan eşitdim ki, Sevdagilin güzaranı getdikcə yaxşılaşıb və fermer təsərrüfatı yaradıblar, maldarlıqla məşğul olurlar. Sevda qardaşını da yanlarına aparmışdı ki, onlara kömək etsin. Ancaq onların xəbəri olmadan qardaşı Rasim qumara qurşanır və külli miqdarda pul uduzur. Axırda qumara fermanı qoyur, guya ki, ferma onundur. Və deyir ki, gecə gəlib mal-qarəni apara bilərsiniz.

Gecə fermaya silahlı basqın olur. Sevda yoldaşı ilə bunlara qarşı çıxır. Atışmada Sevda, əri, bir də qızı qətlə yetirilir. Balaca Samir qaçıb gizlənir və sağ qalır.

Xəbər tez bir zamanda Azərbaycana gəlib çıxdı. Mən də Ukraynaya getdim və bu hadisənin şahidi oldum. Cənəzələri kəndə getirib dəfn etdik. Məhkəmə Rasimə ömürlük iş verdi. Ona hədiyyə verdiyim üzüyü barmağından çıxarıb götürmüştüm. Onu öz üzüyünlə bir-birinə bağlayıb məzarın üstündə dəfn elədim. Bu qəddar dünyada ondan bir Samir yadigar qalmışdı. Qalan nə varsa hamısı xatırələrə çevrildi...

...Hər dəfə kəndə gedəndə onların məzarını ziyarət edirəm, balaca Samirlə birlikdə. Bu hadisədən sonra Nazılə xala ağır xəstələndi, yatağa düsdü. Sanki onu Sevdanın qarğışı tutmuşdu. Bir neçə ildən sonra dünyadan köcdü.

Hərdən öz-özümə sual verirəm. Görəsən, biz Sevda ilə ailə qursayıq, xoşbəxt ola bilərdikmi? Yox, bunu bilmək olmazdı. Axı qismət deyilən bir şey var bu həyatda. Bu taleyin qismətidir. Qismətdən qaçmaq olmaz.

Bu, iki sevən gəncin nakam məhəbbət hekayəsidir. Şeiri də onların nakam məhəbbətinə həsr edirəm.

*Ürəyimiz gizli-gizli suzladı,
Gözlərimiz qəmlı-qəmlı ağladı.
Bu ayrılıq sinəmizi dağladı,
Yazan qara yazdı taleyimizi.*

*Yalanlar məhv etdi saf eşqimizi,
Yandırıcı atəsi hər ikimizi.
Ömürlük dağladı ürəyimizi,
Yazan qara yazdı taleyimizi.*

*Mən ona vermədim dərdiyim gülü,
Tərk etdi çəməni, şeyda bülbülü.
Məzara qoyuldu nişan üzüyü,
Yazan qara yazdı taleyimizi.*